

**XXI** əsrə ölkəmizdə xeyli istedadlı, mahir tarzənlərimiz yetişib. Bu işdə həm tədrisdə qazanılan böyük uğurların, festivalların, müxtəlif baxış-müsabiqələrin, vəsaitlərin, həmdə müasir texniki imkanların mühüm rolu olub.

Sənan Ayaz oğlu Əliyev 1988-ci il sentyabrın 18-də Ağdam rayonunun Qaradağlı kəndində anadan olub. Bu kəndin ahalisi eslen Qüney Azərbaycanın Qaradağlı əyalətindədir. Ağdamda bu adda iki, Şuşanın aşağısında Qaradağlı kəndi var. Sənanın atası babası Mehbali Həsənəli oğlu Əliyev deyərmiş: "Bizim şəcəre xəttimiz Cənubi Azərbaycanın Qaradağlı əyalətinə bağlıdır. Nəsli nümayəndələrimiz burası, Qarabağ XVII əsrə gelib. Altı arxa dönenimiz burada olub".

Tarixi mənbələrdən biza bəlliidir ki, şahlar öz erazilərindən bəzi əyalətlərin əhalisini müəyyən sebəblərdən cənubdan şimala, şimaldan cənuba köçürürlər. Köçürülmələr Səfəvilər və Qacarlar dövründə de olub.

Haşiye: "Mehbali Əliyev (1911-2004) Böyük Vətən müharibəsi veterani idi. O, kənd sovetinin sadri, mühəsib və kolxoza briqadır işləmişdi. Zəhmətdən yoğunluq, dünyaya gərmiş bu müdrik insan əsl el ağsaqqalı idi".

Ayaz Mehbali oğlu Əliyev Azərbaycan Dövlət Politeknik İnstitutunda 1973-1978-ci illerde oxuyub ve buranı qızılı diplomla bitirib. O, herbəcidir. Birinci Qarabağ savaşında herbi hissə komandırı olaraq çətin, ağır, şəreffli döyüş yolu keçərək vətəne sədəqələ xidmət edib.

Ayaz heyat yoldaşı Bayaz Şahmar qızı Əliyeva ilə iki oğlu böyüdüb. Böyük oğlu Fəyazdır, ailəlidir, hüner, zəhmət adamıdır, kənddə yaşayaraq atasının təserrüfatında çalışır.

İkinci övlad Sənan 1995-2004-cü illerde Ayaz Abbasov adına Qaradağlı kənd orta məktəbinde oxuyub. 1996-2001-ci illerde Qaradağlı kənd uşaq musiqi məktəbinin tar sinfində təhsil alıb, burada istedadlı, çevik, fəal və em bacarıqlı sağardı kimi tanınıb. Onun musiqiye, tar ifa etmeye, senet öyrənmeye o qədər həvesi vardi ki... İxtisas müəllimləri Allahyar və Mehman Haqverdiyev bu usağının həvesini, qavrama qabiliyyətini nəzəre alaraq onuna əlavə olaraq məşğələlərde de inkişafını temin edirdilər. Sənan istər ümürməslilər məktəbin, istərse de musiqi məktəbinin ansamlarında çalışır, bütün tədbirlərde, konsernlərdə çıxış edirdi. 1997-ci ilde Azərbaycan televiziysından gelib Sənəngilin uşaq musiqi məktəbindəki ansamblını veriliş üçün çəkib apararaq nümunəyi etdirmişdilər.

Sənanın tannın kövək səsi toylardan da gelirdi. Oxuduğu musiqi məktəbinin müəllimləri onu Qaradağlı, qongu Afetli kəndində keçirilən toyłara aparırdılar. Sənanın kənd toyłarında çıxmışının 14-15 yaşlarına təsadüf edirdi. Bu yaşlarda yuxusuz geceler keçirib toy-mağarda çıxış etməyi onu berke-boşa salır, çətinliyə ve zəhmətə alışdırıldı. Elbette, bileyi daha da güclənir, barmaqları formalışır və çalıb-çığırmağa hevesi artırdı. Məktəbi ifaçının senetkarları birlikdə toyda çıxmış meclisdeklərde xüsusi maraq oydurdı. Ağsaqqallar onu terifləyir və xeyir-də verərdilər. Ana nənesi Şükufe xanım (1934-2019) hemiše Sənanın tellerine siğal çeker, üzündən, əllerindən öpər, barmaqlarını ovuşturaraq deyərdi: "Maşallah, göz



# Ansambillardan, tədrisdən böyük sənata doğru



deymesin ey, balam ele qəşəng tar çalır ki... Nənə sənə qurban olsun. Beyaz, qızım, bax ha, balam her toydan gelende başına düz qəvirin..."

Sənən derin həves, təhsil almağa maraq Sənan Əliyevi Bakıya yönəldirdi. Paytaxt şəhərde heç yeri, heç kimi tanırdı. Əmisi Bakır tanınan alım idi, Sənan emisigildə qalırdı. Burada onun yaşaması, rəhatlanması, qidalanması, məşq etmesi, dərslərin hazırlaması üçün şərait vardi. S. Əliyev 2005-2009-cu illerde Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollccinin tar sinfində yüksək göstəricilərle oxuyaq seçilən tələbə sayılıb. Onun ixtisas-muğam müəllimi Şamil Mustafayev olub, ixtisas-not üzrə isə Əlekber Əlekberovdan dərs alıb. Kollccide keçilən dərsler kənd uşaq musiqi məktəbindən gələn. Sənanın nezəri biliklərini və not savadını yüksəldib. O, kollici qızılı diploma bitirib.

Təhsil illeri, Bakı musiqi məhitiçələri, yeni bizim hamımız kimi genç Sənana çox şey verdil, onun inkişafına və ifaçı kimi yetişməsinə təkan oldu. O, tələbə yoldaşlarına qoşulub özfealiyyət ansamlarının məşqələrinə qatılar, konsernlərdə çıxmışdan heç yorulmaz ve doymazdı. Onun öz diliindən eştidilim: "2007-2008-ci illerde Əhmədli kənd mede-

niyyət evinin, Xirdalan mədəniyyət evinin instrumental ansamlarının rəhbəri olmuşum. İ. Əlibov adına mədəniyyət mərkəzinin ansamblında da çalışdım. Məşqələri bedi rəhber Mərhamət Əsgərov idarə edir, bizi müntəzəm konsernlərə aparırdı. 2006-2009-cu illerde Uşaq Filarmoniyasının ansamblının tərkibində fealiyyət göstərdim. 2008-2015-ci illərdə Əhsan Rəhmanlının "Əhsan" instrumental ansamblının üzvü olmuşum. Bu peşəkar ansamblıda maraqlı, çox çətin, yeni əsləblü musiqi nümunələri hazırlanar, məna de solo ayırlırdı. Təbii ki, genc ifaçı olaraq məsuliyət hiss edirdim. Əhsan müəllimlənən çox şey öyrəndik. O, mənhibən, səmimi olmaqla beraber, həm de çox tələbkar idi. Hər bir əsər üzərində iş zamanı bizim hər birimiz melodiyani tek çalıb təhvil vermelə idik. Çalğıda kiminse kiminse arxasında gizlənməyə, zəif olaraq yola verməyə qoymadı. Burada tam ididi, zəngin yaradıcılıq işi vardi.

Adaları çəkdiyim ansamlarla günlərimiz, aylarımız, illərimiz, həyatımız məşqələrde, studiyalarda, radiolar və televiziyalarda keçib. İnternet TV-lerin développementində gedirdik. Ötə illeri xatırlayanda düşüñürəm ki, təhsil zamanı məşqələr, konsernlər, studiyalara getməye necə vaxt çatdırışdım. Əlbətə, hər şeyi gənclik enerjisi, senətə vurğunluq, görüb-götürmek və daim öyrənmək həvəsi hell edilmiş". Yazı müəllifi, ansambl rəhbəri Əhsan Rəhmanlının söylədiyi: "Sənanın çalğısını kollecin dəhlizində eşidərken, meni tutdu, xoşuma geldi, öz sınıf otağıma çağırıb, səhəbət aparıb ansambla dəvət edənde razılıq verdi. Bu seviyəli, tərbiyeli, səliqəli, sözübü töv, agılı oğlan bizimle layiqli və nümunəvi fealiyyəti göstərdi. Ansamblın müşəyitləti onunla xüsusi sololar hazırladıq, çəkilişlərə alaraq İnternete yayımladıq, AzTV-nin Medeniyyət kanalında konsernlərimizə daxil etdik". Sənanın emisi Bakır Əliyev (1938-2012) fizika-kimya elmləri doktoru idi, AMEA-nın Neft-Kimya Prosesleri İnstitutunda çalışırdı. Onun övladı yox idi, o, Sənan özüne övlad sayıır, onuna nəfəs alır,

xoşbəxtliyi üçün çalışır, ali təhsil almmasına sevinir, ifaçılığını izleyerek zövq alır və bütün uğurlarından qururlanır. O, bizim ansambl yaradıcılığımızı daim izler, menlə zengləşmiş taşəkkür edər. Beləcə Sənan gözlerimiz qarşısında əsl musiqiçi kimi yetişərək fəxriyimən çevrildi".

Sənanın eştidilim: "Təbii ki, tərbiye yükümu kendən, evden, ailəmizdən, valideynlərdən, böyükələrdən alb Bakıya gelmişəm. Ucu-bucağı görünməyən bu möhtəşəm şəhərdə her cür, her xasiyyətdə, böyükələ, kiçiklə adama rast gelmişəm. Bakı, şəhər tərbiyəsini, davranışın qaydalarını, insanların ənsiyyət qurmağı, necə yaşamağı, paklığı, safli-

ken o, xəstəlik, əllilik dövrünü yaşayırı. Vaxtılı o, virtuoz ifaçı olmuşdu. AMK-da dərs deyərken ific idi. Tari eyni şəkildə ifa edib tələbələrinə göstərə bilərdi. Lakin tələbə ilə üzbəüz əyleş fikirlərini sözlə izah edərək, barmaqların düzümüñü, ardıcılığını, qrifdə, pərdələrin üzərində eləcə tek elin barmaqlarını sürterək öyredirdi.

Sənan Əliyevin fikirlərində: "İşlər kollec, işlərse də konservatoriada ixtisas müəllimləri sarıdan bəxti getirmişdi. Mənim bu yere gəlib çatmağımda bəle müəllimlərin xüsusi aməyi olub".

2013-cü ilin martında Sənan Əliyev, xanəndə Çingiz İbışov və



kamança ifaçısı Elvin Novruzovla Gürcüstan Respublikasının Tbilisi və Qardabani (tarixi adı Qarayazı) qasrlar saflarında olub.

Sənan Əliyev 2012-2017-ci illerde H. Əliyev sarayında keçirilən "Gəncələr muğam" layihəsində ansambl tərkibində olub. Burada qayda belə idi, səhnədə ansambl tərkibində olan tələzənlər, kamançaların ayn-ayn xanəndələri müşayiət edirdilər. Yəni hər tək kamança ifaçısının müşayit payına iki xanənde düşürdül, bir oğlan və bir qız.

S. Əliyev 2017-ci ilde Güney Azərbaycanı, Ərdəbil şəhərində qastrol saflarında olaraq ansambl tərkibində xanəndə Elnur Zeynalov muşayiət edib.

O, 2018-ci il iyun ayında Azərbaycan Respublikasının 100 illiyile bağlı Serbiyanın Belgrad şəhərində keçirilən tədbirdə tərəfən sesləndirib. Heyatın tərkibində kamança ifaçısı Anar Yusubov, nağaraçaların Azer rəqs qrupu var idi:

Sənan Əliyev 2014-cü ildən AMK tərkibində Musiqi Kollccinin təsəkünləşən Xan Şuşinski adına Ağdam muğam-musiqi məktəbinde 2009-2010-cu illerde dərs deyərmişdir. O, 2010-2014-cü illerde Azərbaycan Milli Konservatoriyasında təhsil alıb. Burada ixtisas müəllimləri emekdar artist, professor Hemid Vəkilov (not) və emekdar artist, dosent Elçin Həşimov (muğam) olub. Sənan hər iki müəllimdən layiqince bəhrənib. O, müəllimlərin sevimliyi və etibarlı tələbəsi olub.

Hemid Vəkilov ister ifaçılıqdır, istərse de pedagoji işdə böyük təcrübə sahibi idi. Tərin bütün sirlərini menimləşdirib. Hər bir müəllimlər olmayan gizlənlər, ince sıtrixlər, nadir nüanslar Hemid müəllimin təcrübəsində və öyrətmək əsasında, dərs, telim qaydalarında var idi. Bütün buntaları istedadlı, götürmə qabiliyyəti yüksək olan Sənanə öyrətmədi. S. Əliyev indi de həmin akademik dərsləri xatırlayaraq ustadına rəhmet oxuyur. O, deyir: "Tərədizlərə məlum olmayan ne qeder sirlər var. Tələbələrinən iki nefer-Elvin Azim oğlu İsizadə və Zəbiylla Şahin oğlu Məmmədov 2020-ci ilde II Qarabağ savaşında şəhid olublar. Sənan müəllim hər dəfə onları xatırlayanda kövrək hissələrə alaraq yemək oxumaqdadır.

Sənan Əliyev 2015-ci ilde Bənövşə Zəkir qızı Əliyeva ilə ailə qurub. Qızı Aylin 2016-cı dünyaya gəlib. O, məktəbdə yaxşı göstəricilərə oxumaqdadır.

**Əhsan RƏHMANLI**  
Sənətşünaslıq üzrə  
felsefə doktoru